

İlham Əliyev: "Türk dünyası büyük bir ailədir"



"Türk dünyası büyük bir ailədir və sadəm ki, son illər ərzində bütün üzv və müsahidəci ölkələr tərəfindən təşkilata böyük dəstək göstərir".

Adalet.az xəber verir ki, bunu Prezident İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlerini qəbul edərən deyib.

"Təbi ki, növbəti illərdə bu dəstək göstərilməlidir. Bu gün dünya miyazasında Türk Dövlətləri Teşkilatı öz layıqli yerini tutub. Ancaq bundan sonra da feal çalışmalıq ki, bizim təsir imkanlarımızın dəha da geniş olsun. Burada, əlbette ki, hem qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirməsi, siyasi müstəvildə daimi koordinasiya və məsləhətşəmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yeni, bütün buların önləmi amillərdən bizim birləşməzdən daha gücləndirəcək. Əminmən ki, gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolü dəha da artacaqdır", - dövlət başçısı eləve edib.

Türk dövlətləri başçıları səviyyəsində Zirvə görüşü keçiriləcək

İki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşü keçiriləcək.

Adalet.az xəber verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Teşkilatının üzv və müsahidəci dövlətlərinin tabelə fəlakət və fəvqələde halların idarə edilməsi üzrə nazirlerinin ikinci görüşünün və "Baki-2023" beynəlxalq təlimin istirakçıları ile görüşdə deyib.

Dövlət başçısı bildirib ki, indi Zirvə görüşünə böyük hazırlıqları gedir, o cümlədən fəvqələde halların idarə edilməsi istiqamətindəndə işlər gedir:

"Bildiyimən, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nezərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilikli ki, son vaxtlar bölgəmizdən və böyükölündə dünyada fəvqələde halların sayı keskin artıb. Bunun bir çox sabəbələri var. Ancaq fakt əndi ki, bu gün misli görünməmisi ölçüdə daşqınlar, zəzelələr, yanğınlardan adət hala çevrilir".

"Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır"

"Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi da iştirak edir. Şimali Kipr türk qardaşlarını xüsusi salamlaşdırmaq isteyir".

Adalet.az xəber verir ki, bu sözü Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Teşkilatının üzv və müsahidəci dövlətlərinin tabelə fəlakət və fəvqələde halların idarə edilməsi üzrə nazirlerinin ikinci görüşünün və "Baki-2023" beynəlxalq təlimin istirakçıları ile görüşdə deyib.

"Nazır burada müsahidəçi kimi, amma eyni zamanda, öz bayrağı da temsili olunur. Təbi ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğanmalıdır və dalğanlanmalıdır. Azərbaycan bütün Türk dünyasında birleşen qardaşlarımızın her zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Dövlətləri Teşkilatına müsahidəci seçilmişdir. Bir münasibət bütün türk qardaşlarını ürkəndən təbrik edirəm. Bu, bir dəha bizim birləşməzim göstərir, bir dəha iradəmizi göstərir. Onu göstərir ki, biz həq qolundan her zaman bir-birimizin yanındayq ve yanında olacaqı", - deyə dövlət başçısı eləvə edib.

Qeyd edək ki, bu gün İlham Əliyev Türk Dövlətləri Teşkilatının üzv və müsahidəci dövlətlərinin tabelə fəlakət və fəvqələde halların idarə edilməsi üzrə nazirlerinin ikinci görüşünün və "Baki-2023" beynəlxalq təlimin istirakçıları ile görüşdə deyib.

Nazır burada müsahidəçi kimi, amma eyni zamanda, öz bayrağı da temsili olunur. Təbi ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğanlanmalıdır və dalğanlanmalıdır. Azərbaycan bütün Türk dünyasında birleşen qardaşlarımızın her zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Dövlətləri Teşkilatına müsahidəci seçilmişdir. Bir münasibət bütün türk qardaşlarını ürkəndən təbrik edirəm. Bu, bir dəha bizim birləşməzim göstərir, bir dəha iradəmizi göstərir. Onu göstərir ki, biz həq qolundan her zaman bir-birimizin yanındayq ve yanında olacaqı", - deyə dövlət başçısı eləvə edib.

Qeyd edək ki, bu gün İlham Əliyev Türk Dövlətləri Teşkilatının üzv və müsahidəci dövlətlərinin tabelə fəlakət və fəvqələde halların idarə edilməsi üzrə nazirlerinin ikinci görüşünün və "Baki-2023" beynəlxalq təlimin istirakçıları ile görüşdə. Onlar arasında Şimali Kiprin daxili işlər naziri Dursun Oğuz da olub.

Blinken Prezident ilham Əliyevə zəng etdi


Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi.

Adalet.az xəber verir ki, telefon səhbiəti zamanı Ağdam-Xankəndi və Ləçin-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübədələsi aparılıb.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycan-Qarabağ bölgəsindən yaradığı və destekləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yoluñ açımasına qarşılıqlı imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün sünə manea və əngellər yaradır. Beynəlxalq Qırımlı Xaç Komitesinin xətti ilə bu yol üzünlərin dəsinəsindən keçti və onlara qarşılıqlı razılıqlarından istifadə etdi. Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yoluñ istifadədən formada imtina etmek siyasi manipulyasiyatrədən və həmimətindən qarışmışdır. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətməz tərəfindən separatizm bütün təzahürələr qəbululunmadır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətməz tərəfindən separatizm bütün təzahürələr qəbululunmadır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə rəziləşdirmədan Ermənistan tərəfindən Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etdiklərini təsdiq etmişlər. Azərbaycanın "Ləçin" serdişliklərini qorumaq istəyinən qarşılıqlı yuxarıda qıda böhranının yaşandığını iddia etmək üçün məqsədən yalandır. Ağdam-Xankəndi yoluñ açılmışdan sonra Azərbaycanın görkəm və sorhənəzər rejimi qaydalara tətbiq edilməklə Ləçin-Xankəndi yolu açıla bil



ƏBÜLFET MƏDƏTOĞLU

Günahların ünvani

Biz bir bəndə olaraq elə birmişiyyə daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımur. Bunun xoşbəxt tarafı olduğunu kimi hamı müsaliyyəti və hətta hərəkət tarafı daşıyırıq ki, bəndəxətlək tarafı da ki-fayad qədərdi. Ona görə dəbu "bəndəxətlək" sənədini ona görə vürgüləyərəm ki, kiçik bir salınxırda bir yanlışlıq bəzən yıldırın, mələkərin, hətta milyonları həyatı hesab-nətütür. Bir nadanın atlığı casıxmış, bir kütbehinən, yaxud özündənərinin cüplaqlığı yaşınlardır, mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda, təmarş etməyi vərləndi. Bax, bu mənəda Yer üzünən əsrafı sayılan paralel olaqər həmdən Yer üzünən qatılımlıları birmənəldir.

Və bu dənizənən insan bütün ömür boyu diqqət mərkəzindən saxlayır. Axi, bəzim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq, onuzun da bəzən salınlı birəliklə Bəz kii, sualların düzüllüsü-nə digət yetirir: Kim? Nə? Hərək? Kim-dən? Nədən? Hərək? Kim üçün? Nə üçün? Hərək? Üçün? Və on böyük salı-Niyaz??

Ha, bax elə bütün problemlər dəbu ni-yaddı. Və bu niyo da insan özüdü - omzılli, xidmətli, nəfisli, kimliyi, qızılısıdı, məsləhəti, ürəyidi, əldi. Bax, beləcə, bu sualların ətrafindən gülənlər, aylarla illərlə düşüñüñən güñənlər aylara, aylarla illərlə calayırlar. Bir az, bir azox, bir az uğurlu, bax azıqurşur. Bax bir karvanlıy, Bax də o karvanını bir yoluşus, qoşulub gedirik sevinicimizlə kədərimizlə birləşdi. Elə gedgedər da bəy böyüyür, ya kiçiliş xardalıruq. Çünkü biz zamanın dəyrəmənnin içərisindəkik ax. O dəyrəmin hamını üyüdür. Bir az narın, bir az girdə, bir az ağınavazdır. Kimin baxtına necə döş, düşə Nə tsəz...

Bəli, bax, bu yükünü çəkdikimiz Yer üzünən hanısi qatunda dayanımağından astı olmayraq, həmişə özü-özümə sual vermişəm:

- Bu yüksək, bəi ugurlar nadən qaynaqlanır? Niya gerçəyin öñündə susmali oluram? Haqqı etməyə çətinlik çəkirişəm? Və yaxud da içimizdəki ağrını dilimizə tətqiqməz tərəddüdüñük? Yani biziñ anlaysı hissimiz; bəi qızıltsıbz! Axi olımlıza batan tikan, dorzıncızan kol özümüzdən astı olmadan bir "uf" gəzir dünuya. Dərhal o cıxlın, o tikan batan yeri ovutmağa çəlsir. Bax, elə öz, həyatının bir məqəməni tuturam. Gəlinin manə ağırmışlığı iynə vuranda özümüñən qədər bərk tutası da. Yavasça, sanki günahını yurmuş kimi dedi:

- Əmi, iyna gəyinəndəni...

Üzünə baxıb gültüməsdəm... Amma yazdım da:

Sən vuran iyna gəyinəm
Göynür ırək, Fərid!

Mənə Allahn zülümün -

Eyləyib, ırək, Fərid!

Baxıb, susub... idə gülür

Bir əliyələ görün sülür...

Ovcunun içi tək bılır -

Neyləyib, ırək, Fərid!

Yaşına, halına baxıb

Fələk tu falına baxıb!

Məni lap həndən yaxıb -

Kövrəlib, ırək, Fərid!

Üzməsin bu həlmən səni

Fərəhli ruhumun tonı...

Kədər tu qorxutuz manı -

Öyrənir, ırək, Fərid!

Bəli, bu gerçək ağrı həmisi var, ağrı-nın darması da töbii ki, ortadadı. Sadəcə, onu axtarb tapmaq, görəmək lazımdı. Əgər yaranan ağrıni icmalişdirsinən nə dəyişək ki? Hər kəsin "ah" "uf" öz içincin yanğındır. O odda da elə yanmalı-sanki, tüsüñə bacadan ditz çoxsun. Ona bir san görürsen, bir yandıran, bir də Tanrı. Bəli ona haldə qomlı şeirdən tutmuş qorxuncu nüäßilərini kimi gerçəklilik kimi yaşınanacaq. Cəkinməyəksən, ürənpənəyəksən və hələ bəzən o şeirlər, o yaşlılar üçün dərvəzəcəqsən. Və bələ-məqəndən məzəñ döñəndən-könüllən olan bir bərə səni duybən sona tərz bir piçti gönüldərcəm və deyəcəm ki:

Üzüyim durumu -
İndi qopmaq andı...
Sən dilənən ömür -
Bil, torpağı sandı...

Sixtan çarpıntılar
Yaya-yaya songıyır...
Dolmus baxışları da -
Vida üçün longıyır...

Bu kövərləmək sevgiyə
Gülüm, deyil ki, əlbət...
Olan əhəbiyi id -
Olur bu sevgi xalxı...

Son günər yaşananları qisa bir zamannın inkişaf xətti üzərində düzürom. Nəcə deyər, bəi son günərlər mənzərsini ya-ratmaq, onun, malıyəçilərin diliñən de-sək, balansını qarxamaq istəyirəm... Və çox qoribədir ki, son günərlər hamısı qayıq yüklüdü, sevgin, təbəssümə, könül rahatlığındır-iki iynə boyu yəq qala, qalma... Bax, budur gerçək! Və bu gerçəyin içərisində ayadə durmaq, sona sığınanla, sonin içindəkiliyi ayadə durmaq, sona qurğular heç de asan deyil. Deysə bilsəniz; ki, təkbaşına mücadilələr hamisi çatın olur. Amma man sizinla razlaşmurum. Çünki hamı birimizin içərisində öz mənimzin tərəfdən, ortağı var. Və bəi də hamin ortağımızın güvəni-

ni hiss edəndə bir az dayanmaq gücümüz artı. Cox təsəffüf ki, bunu hər an hiss etmek, hər an yaşamaq mümkinən olmur. Ümumiyyət, öz içində məni və o mənin yarısını görmək, ona tapımaq özüñə fərqli bir isədək, fırıldırıq bacarığı. Və bəi bəfələ olan hər birimiz özümüz kimi yaşayır, özümüz kimi də aparıq getdiyi-miz...

Təbi ki, içindəki manın yarılışlı bütün ömür boyu birig olmaq və bəi bələyi smaq-qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır, mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda, təmarş etməyi meyli vərləndi. Bax, bu mənəda Yer üzünən əsrafı sayılan paralel olaqər həmdən Yer üzünən qatılımlıları birmənəldir:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

təmarş etməyi meyli vərləndi:

Təbi ki, içindəki manın yarılışlı bütün

ömür boyu birig olmaq və bəi bələyi smaq-

qalığı, azərbaycanlıların çüplaqlığı yaşınlardır,

mühərabilər, qarşılardaları aparır. Deməli, insan qorudğu

kimi, qurub-qurub kimi, hamədən qurub-dağlıqda,

